

Quyu lüləsinə kəmər endirildikdə hidrodinamik təzyiqdən yaranan mürəkkəbləşmənin qarşısının alınması

C.S. Axundov, t.e.n.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Açar sözlər: hidrodinamik, udulma, kəmər, mürəkkəbləşmə.

DOI.10.37474/0365-8554/2021-6-7-20-22

Liquidación de complicaciones, causadas por el hidrodinámico presión, durante la instalación de la tubería en la perforación

Dж.С. Ахундов, к.т.н.
Азербайджанский государственный университет нефти и
промышленности

Ключевые слова: гидродинамика, поглощение, колонна, осложнения.

Ликвидация осложнений, вызванных гидродинамическим давлением в стволе скважины при спуске обсадной колонны является одной из труднейших задач. При бурении скважин в геологически сложных месторождениях с использованием бурового раствора плотностью 1800–2000 кг/м³ при спуске обсадной колонны в результате гидродинамического давления в стволе скважины происходит гидроразрыв пластов. Это, в свою очередь, ведет к интенсивному поглощению бурового раствора. Для предотвращения подобных случаев при выборе конструкции скважины необходимо иметь коэффициент $r_g < 0.65$. Данный коэффициент представляет собой отношение наружного диаметра скважины к диаметру ствола скважины.

Elimination of complications occurred by hydrodynamic pressure during running casing

J.S. Akhundov, Cand. in Tech. Sc.
Azerbaijan State University of Oil and Industry

Keywords: hydrodynamics, adsorption, casing, complications.

The elimination of complications occurred due to the hydrodynamic pressure at the wellbore during the running of the casing is one of the hardest tasks. During the well drilling in geologically complicated fields using drilling mud with 1800–2000 kg/m³ density, hydraulic fracture of the reservoir takes places while running of the casing due to the hydrodynamic pressure at the wellbore. This, in its turn, leads to the intensive drilling mud loss. To prevent such cases, it is necessary to have $r_g < 0.65$ coefficient in well structure selection. This rate is the relation of well outer diameter to the wellbore diameter.


Müsəir zamanda nef və qazın böyük hissəsinin çox dərində yerləşən mahsuldar laylardan çıxanması dərin quyların qazılmasını tələb edir. Dərin nef və qaz quylarını qazaraq layihə darliniyinə qatdırmaq üçün mürəkkəb geoloji proseslərə üzərəşməkla bərabər böyük kapital qoyulmasına tələb olunur. Qazılan quyların traxının uzunluğu artıraq, quyu lülesi ilə kəsilişlər keçilən layların qalınlığı, lay təzyiqləri getdiyek artır və quyu lülesi ilə kəsilişlər bir hidravlik sistemində birləşən bu layların struktur və teksturları bir-birindən xeyli fərqləndirir.

Qazma texnika-texnologiyasının inkişaf səviyyəsi nəzərdə alınaraq gözlənilən qaz və mürəkkəbləşmələrə yol vermadan quyu lülesinin böyük sürətlə qazlılaşdırma ona sərf olunan mal-materialın azaldılması tələb olunur. Buna nail olmaq üçün layihə darliniyi bir neçə kilometr olan quyu lülesini endirilən qoruyucu kəmərlərin sayının azaldılması, endirilmə dərinliklərinin artırılması və diametrin kiçildilməsinə cəhd edilir. Bu zaman qazma prosesində baş verə biləcək qaz, mürəkkəbləşmələr və müsiər istismar üsulunun təsləbləri nəzərə alınmalıdır. Məlum olduğu kimi, quyu lülesini endirilənə nəzərdə tutulan qoruyucu kəmərin endirildiyi intervalda layların struktur, tekstur, dağ təzyiqi, mexaniki xassalları, lay təzyiqi, məsəmə və keçiricilikləri, çatılıq dərcələri və s. parametrləri bir-birindən fərqli olur. Layihə olunan quyuyla endirilənə nəzərdə tutulan qoruyucu kəmər intervalında birgə qazlışaraq açılmış birgələşdirilmiş lay və lay dəstələrinin təzyiqləri ilə hidravlik yanmış təzyiqlərinin qradienti hesablanaraq qurulan birgələşdirilmiş təzyiqlər qrafikinə ssaslanaraq qazlı intervalda saxlanılan qazma məhlulunun sıxlığı seçilir.

Geoloji cəhətdən bir çox mürəkkəbləşmələr və 1800–2000 q/m³-dən çox sıxlığa malik qazma məhlulu ilə qazılmış quyu lülesinə kəmər endirilən za-

man yaranan hidrodinamik təzyiq nəticəsində quyu lülesində hidravlik yılılma baş verdikdə quyu lülesində qazma məhlulunun intensiv udulması yaranır. Uđulma zamanı quyu lülesində məhlulun dinamik səviyyəsinin çox dərində olması endirilən kəmərin tutularaq qazda hala yaratılmaması üçün böyük hallarda quyuyla endirilən kəmərin hissələri bir-birindən açılırəq yer üzərinə qaldırılır. Muradxanlı, Cəfərli yataqlarında diametrləri 299, 245 və 168 mm olan qoruyucu və istismar kəmərlərinin quyu lülesinə endirən zaman lüldə hidravlik yılılma nəticəsində quyu lülesində qazma məhlulunudan udulmasından endirilən kəmərin tutularaq qazda yaratmaq təhlükəsinə səbəb olacağının qarşısını almaq üçün endirilmiş kəməri yer üzərinə qaldırın zaman yaranan açıq səbəbdən bir neçə quyu texniki sabobdan laşış edilmişdir.

Quyu lülesinə açıq uchu kəmər endirildikdə qazma məhlulunudan udulmasından endirilən kəmərin tutularaq qazda yaratmaq təhlükəsinə səbəb olacağının qarşısını almaq üçün endirilmiş kəməri yer üzərinə qaldırın zaman yaranan açıq səbəbdən bir neçə quyu texniki sabobdan laşış edilmişdir.



Şəkil 1. Quyu lülesinə kəmər endirildikdə qazma məhlulunudan udulmasından endirilən kəmərin tutularaq qazda yaratmaq təhlükəsinə səbəb olacağının qarşısını almaq üçün endirilmiş kəməri yer üzərinə qaldırın zaman yaranan açıq səbəbdən bir neçə quyu texniki sabobdan laşış edilmişdir.

a – quydubindən yuxarıda; b – quydubindən yaxın dərinlikdə; 1 – kəmərin endirilmə sərətinə bərabər; 2 – məhlulun sıfır sırası

[1].
Qoruyucu və istismar kəmərlərinin aşağı ucunda aks klapan olduğundan kəməri quyuyla endiridikdə möhürülməli.

Məlum olduğu kimi, quyu lülesi ilə kəsilişlər keçilən laylarda tövsiyi və sonradan yaranan çatlar olur. Laylarda tektonik proseslər nəticəsində və şaroşkəl baltalarla qazlılaşdırda balta dislərinin quyudubina etdiyi zərbələrin təsirindən çatlar yaranır. Laylarda olan çatların ölçüləri ayrı-ayrı layların struktur, tekstur, dağ təzyiqi, mexaniki xassalları, lay təzyiqlərindən asılı olaraq diyir. Bu çatların ölçüləri 5–250 mikrom, bozı hallarda isə dənə çox olur. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, layda amalə galmış və uzunluğunu bir neçə metr olan iri çatlardan xırda çatlar sistemi şaxalanır. Belə laylarda çatların təzliyi çox olduğundan hidravlik yılılma təzyiqi uyğun qonşu laylara nisbətən az olur.

Mürəkkəb geoloji şəraitdə qazılmış quyu lülesində kəmər endirərən hidrodinamik təzyiqdən quyu lülesində yaranan mürəkkəbləşmənin qarşısının alınması mühüm məsələlərdən biridir.

Bir çox qazma sahələrində aparılan hasiləmlər nəticəsində müəyyən edilmişdir ki, başqa hissələri bağlı olan kəməri quyuyla endirildikdə yaranan hidrodinamik təzyiq aşağıdakı kimi hesablanır [2]:


$$P_{hd} = \frac{4v/U}{r_s^2} \frac{1}{(1+r_s^2) \ln \frac{1}{r_s^2} - (1-r_s^2)},$$

burada $r_s = \frac{R}{r_q}$; R , r_s , r_q – quyu buraxılan

kəmərin və quyu lülesinin radiusu; I – kəmərin uzunluğu; U – kəmərin quyu buraxılma süresi; v – quydubində qazma məhlulunun dinamik özlülik əmsalıdır.

Cəfərli, Cəhəndər, Muradxanlı, Ağaməmmədi, Nəftalan, Tərəddülər və s. yataqlarda qazlı quylar qoruyucu, istismar kəmərlərini endirən zaman aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, quyu lülesinə endirilən kəmərin uzunluğu artırıq yaranan hidrodinamik təzyiqin artma intensivliyi $r_s = \frac{R}{r_q}$ əmsalının çoxalması ilə artır. Hidro-

dinamik əyləcən kəməri ilə ağırlığı 150–200 t olan kəmərin quyuyla endirilmə süresi $U = 0.2$ m/s, quydubində qazma məhlulunun dinamik özlülik əmsalını $v = 25$ MN/m² qubul edərək kəmərlərin endirilmə dərinliklərində əmsalından asılı olaraq quyuyla yaranan hidrodinamik təzyiqin dayışması müəyyən edilmişdir.



[2].
Azərbaycan neft təsərrüfatı

Cəfərli yatağında layihə dərinlikləri 4100–4200 m olan istismar quyularının qazılması zamanı 0.2953 m diametrda qazılan qyu lüləşlərinə 0.2445 m qoruyucu kəmər və 0.2159 m balta ilə qazılmış lüləyə 0.1683 m olan istismar kəmərinin endiriləmisi nəzərdə tutulmuşdur. Qazılan hər iki interval diametri 0.127 mm qazma kəməri ilə aparılır. İntervallarda qazılan qyu lüləşlərinə qazma kəməri endiran zamanı r_a əmsali 0.43 və 0.59 olduğunu halda qyu lüləsində hidravlik yarılmış müşahidə olunmamışdır. Qazılmış qyu lüləsinə diametri 0.2445 m olan qoruyucu kəməri endiran zamanı, yəni $r_a = 0.83$ olduqda 2100–2200 m dərinlikdə və qyu lüləsinə 0.1683 m diametrlü istismar kəməri endirildikdə isə 3100–3200 m dərinlikdə $r_a = 0.77$ olduğunu halda yaranan hidrodinamik təzyiq natiçəsində hidravlik yarılmış səbəbdən qyu lüləsində qazma məhlulunun intensiv udulması baş vermişdir. Qyu lüləsinə kəmər endirilən zaman $r_a = 0.65 \div 0.70$ olduqda isə kəmər buraxılmış-

dan əvvəl quyudakı qazma məhlulunun özlülüyü nü azaldan reagent və yağlayıcı maddələrdən istifadə edərək hidravlik yarılmının qarşısını almaq mümkün olmuşdur.

Nəticə

1. Qyu konstruksiyasını seçən zaman birləşdirilmiş lay dəstələrində çatlı sūxurlar olduqda və onların qazılması zamanı istifadə edilən qazma məhlulunun sıxlığı 1800–2000 kg/m³-dən çox olduqda qazılmış qyu lüləsinə kəmərin endiriləmisi zamanı hidravlik yarılmmanın baş verməməsi üçün $r_a < 0.65$ əmsali ödənilməlidir.

2. Birləşdirilmiş laylara kəmər endirilən zaman qyunda hidravlik yarılmış etməklə azaltmaq üçün quyudakı qazma məhlulunu özlülük müqavimət əmsalını azaldan reagent və yağlayıcı maddələrdən istifadə etməklə məhlulun dinamik özlülük əmsalını mümkün olan aşağı həddə qədər azaltmaq lazımdır.

Ədəbiyyat sınağı

1. Крылов В.И., Сухенко Н.И. Борьба с поглощением при бурении скважин (зарубежный опыт). – М.: Недра, 1968, с. 14-23.
2. Axundov C.S., Həsənov I.Z. Neft və qaz quyularının qazılması. – Bakı, 2015, 620 s.

References

1. Krylov V.I., Sukhenko N.I. Bor'ba s pogloshcheniem pri burenii skvazhin (zarubezhnyi opyt). – M.: Nedra, 1968, s. 14-23.
2. Akhundov J.S., Hesenov I.Z. Neft ve gaz guyularinin gazyimasy. – Bakı: 2015, 620 s.